

# BEŞ YARPAQ



*Gərəkdi ki, heç kəsə paxilliq etməyəsən: yaxşı adamlar paxilliğə rəva deyil, sarsaqlarsa nə qədər xoşbəxt görünsələr belə özlerinə o boyda zərər yetirmiş olurlar... Kütədən kim desə ki, qarnı acdır, doymayıb - inanmayın; söhbət mədədən getmir, ağıznacan dolmaq bilməyən insan bənsədəsinə aid olmayan hansısa bir çaladan gedir... Özünüz bacaran bir işin həllini Tanrıdan ummağı tərgidin... Tanrı hər bir müşküл işinizdə, sizə olsa olsa, bu və ya başqa vasitəylə yol göstərmmiş olar. O yolla getməksə sizin boynunuzun borcudur.*

**Epikür**

Çingiz Hüseynov - 90

## Sözdən şəbəkə hörən ustad...

Köhnə moskvalı, əslən azəri türkü, məşhur ədəbiyyatşunas, tərcüməçi və kulturoloq Çingiz Hüseynovun 90 yaşı tamam oldu.


Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu, filoloji elmlər doktoru, professor, əməkdar incəsənət xadimi Çingiz Həsən oğlu Hüseynov, göz dəyməsin, doxsanında da yenə yaradıcılıq şövqündədir. Geniş yayılmış seriyadan elmi-publisistik "Məhəmməd" (s.ə.s.) adlı əsəri ötən il çapdan çıxb. Adından göründüyü kimi bu əsər Peygəmbər - əleyhissəlamin həyatına və dünyadakı bütün müsəlmanlar üçün nümunə sayılan müqəddəs əməllərinə həsr olunub...

Hazırda İsraildə yaşayan ustad yazıçı tarixdə yəhudi millətinin dünya mədəniyyətindəki rolundan bəhs edən bədii tarixi əsər üzərində də çalışmaqdadır...

Çingiz Hüseynov yaradıcılığa doğulduğu yurdun ədəbi irsini, daha doğrusu klassik şair və aşiq poeziyasını rus dilinə çevirməklə başlayıb. 1960-ci ildə Moskvadan "Xudojestvennaya literatura" nəşriyyatında 3 cildlik "Azərbaycan poeziya antologiyası" məhs Çingiz Hüseynovun bacarığı sayəsində işıq üzü görüb. Və bu səmballı kitab indinin özündə belə Azərbaycan - Rus ədəbi əlaqələrində öz mühüm rolunu oynamaqdadır...

Ç. Hüseynovun qələmindən çıxan ilk bədii əsər Bakıda çap üzü görmüş "Mənim bacım" adında povestdir. 1965-ci ildəsə onun "Şəhər üzərində külək" əsəri Moskvada çap üzü görmüş oldu.

Ç. Hüseynov azərbaycan, istər rus ədəbiyyatının möhtərəm qələm sahiblərindən, nəşrin ağsaqqallarından sayılır. Çingiz ona doğma olan, iki dildə çap üzü görən otuzdan çox əsərin müəllifidir. Hansı ki, onundan çoxu romandır. Onlardan biri - "Məhəmməd, Mamed, Məmiş" dünyanın bir çox dillərinə tərcümə olunub. "Fətəli fəthi", "Ailə gizlinləri" isə fəlsəfi - tarixi roman janrında ən dəyərli nümunələrdən sayılır. Son vaxtlar —





C. Hüseynovun bədii təfəkkürünün son illerdəki məhsuludur...

Fantastik realizmin mənəmə ustalarından sayılan Çingiz Hüseynov öz yaradıcılığında istər Azərbaycan, istər başqa Şərq xalqlarının mifolojisindən faydalanan. Onun əsərləri tarixi, dini, əsatiri mahiyyyət daşısa da dünyanın indisinə, bəlkə də sabahına, gələcəkdə yaşayacağı problemlərə həsr olunub. Çingiz Hüseynovun nəsri gerçəklə uydurmanın qarışığıdır və onun yazı üslubu dünya ədəbiyyatında dəbdə olan bütün axınlara qoşulub irəli getməkdədir. Çingiz Hüseynov nəsri - azərbaycan şəbəkə sənət üslubunda özünü göstərən fantastik realizmdir. Həm də onun nəsərində reallıq ikili xarakter daşımaqdadır. Çok vaxt həyatı gerçəklər müəllif tərəfindən qəsdən dəyişdirilir; özgə cür yozulur. Ola bilsin belə üslub bəzən oxucuya bəsит də görünə bilər. Ancaq bu bəsитliyin mayasında mürəkkəb bir reallıq gizlənməkdədir. Bu - Çingiz Hüseynov reallığıdır; Çingiz Hüseynov neçə illərdir ki, həm də ədəbiyyatın ən ümdə problemlərilə məşğuldur. Onun qələmindən çıxan "Qoşa dilli ədəbiyyat problemi", "Çoxmillətli ədəbiyyatda forma yaxınlığı", "Çoxmillətli ədəbiyyat Dünən və hı giin", "Milli münəaqisəl əsərlərin aspekti" baxımından", "Mədəni sistemdə din" və əsərlər bu qəbildəndir;

...90 yaşına varsa da, bu günün özündə də gənclik həvəsiylə yazış- yaradan görkəmli qələm ustادından yeni-yeni, bir-birindən müdrik, formaca bir-birindən təzə əsərlər gözləməkdə israrlıyıq. Ümidvarıq ki, onun 100 illiyində bir daha Çingiz Hüseynov fenomeni barədə yenidən söhbət açmalı olacayıq...

Abuzər Bağırov  
Moskva.

yazdığı "İqra direktorluğu" adında kompüter romanı milli münaqişələr mövzusundadır. "Doktor N" adlıcıliddən ibarət romandasa müəllif tarixə baş vurur. "Bitməmiş məktub", elecə dini-mifoloji "Merac" romanı da

## Rus hərbisi Tatar-monqollardan çox şey öyrənib...

Vaxtilə rus filosofu İvan İlyin belə yazdı: lap ilk əsrlərdən tutmuş, özünü dünyaya tanıdana qədər rus xalqı hər tərəfdən, necə deyərlər, quru düzdəydi. Bütün sərhədləri açıq, uzanıb-gedən çöllər və düzəngahlar. Günlərlə, aylarla yol getsəydin belə qabağına dərə-dağ, heç təpə belə çıxmazdı. Bəli rus torpağı hələ qədimdən "Açıq qapı" kimiydi; bu qapı bağlanmırıdı, çünki qapının özü yoxuydu. Və hər tərəfdən xalqlar Rusiyaya köçüb gəlməkdəydi. Şərqdən və elə Cənubdan, - Şərqdən Qərbəcən. Rusiyada heç bir təbii sərhədə söykənib dayanacaq yer tapmazdın. Rusiya ya gərək ayrı-ayrı qəbilələrin yürüşleri qabağında diz çökəydi, ya da ki, onlara qarşı vuruşaydı. Onların qabağına silahlı çıxayıdı".

Elə rus strateji mədəniyyətinin ən vacib prinsipi də burdan irəli gəlir. Və Rusiya, əsrlər boyunca, öz ordusundan başlıca olaraq düşmənin piyada qüvvələrini dəf etməkçün faydalayıb.

Bu günün özünü götürək... Hazırda dünyada baş verən hibrit mühərribələrin və rəngli inqilabların fonunda istər-istəməz yüksək dəqiqliyi ilə seçilən hərbi texnikaya tələbat gündən-günə, az qala saatbasaat artır. Okeanın o tay - bu tayında rəngli inqilabların və son dərəcə dəqiq texnologiyə malik yerdəki-göydəki silahların ortaya çıxması bunu bir daha sübuta yetirir. Rusyanın müasir strateji mədəniyyətinə xas başlıca keyfiyyətlərdən biri istər Şərq, istər qərb qonşularına görk olası hərbi texnika yaratmaqdır. Məşhur rus hərbi nəzəriyyəcisi Aleksandr Sveçin israrlı surətdə nəzərə çatdırırkı ki, "istər keçmişdəki, istər indiki rus hərb sənəti ən çox Tatar-monqollara borcludur. Biz - Rusiya, bir dövlət

kimi çölə aid yürüş və döyüsləri Şərqdən öyrənmişik. Döyüşə dərinləndən qoşulmayı, ordunu və yaxud alayı sağa-sola bölməyi, pusquda dayanmayı, suvalimiyə və bəzindən kəzən yeknəcə ipyalı hüravatının Tatar-monqollarlardan əzx eləmişik. Bundan əlavə, istər kəşfiyyat, istərsə gözətçi intizamını da onlardan öyrənmişik. Bunu heç vaxt dana bilmərik".

Aleksandr Bartoş  
"Nezavisimaya qazeta"